



“Dünyanın tanıdığı faciə – Xocalı soyqırımı”

Fevralın 24-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Dünyanın tanıdığı faciə – Xocalı soyqırımı” mövzusunda elmi sessiya keçirildi. Muzeyin direktoru, akademik Rafael Hüseynov bildirdi ki, 1992-ci ilin qarlı fevral gecəsində Qarabağ torpağında daha bir məşum qətləliam törədildi. Dünya tarixində ən dəhşətli hadisə – Xocalı soyqırımı baş verdi. XX əsrin ən qanlı faciəsi olan Xocalı qırğını insanlıq əleyhinə törədilmiş cinayət idi.

Fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun Xankəndidəki hərbi qüvvələri ilə birlikdə Ermənistanın silahlı birləşmələri Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Xocalı şəhərinə hücum ediblər. Xocalının 613 nəfər günahsız, əliyalın sakini bir gecənin içərisində xüsusi amansızlıqla qətlə yetirilib, yüzlərlə insan əsir götürülüb, itkin düşüb. Səkkiz ailənin bütün üzvləri məhv edilib. İyirmi beş uşaq hər iki valideynini itirib. Bu dinc, gündəlik həyatını yaşayan sadə insanların məruz qaldığı dəhşətin birçə səbəbi olub – onları azərbaycanlı olduqlarına, məhz milli mənsubiyyətlərinə görə bu müsibətlərə məruz qoyublar.

Tədbirdə “Xocalı faciəsi və erməni yalanları” mövzusunda məruzə ilə çıxış edən Rafael Hüseynov Azərbaycan xalqına

qarşı erməni təcavüzkarlarının və onlara dəstək verən qüvvələrin törətdiyi soyqırımı dəhşətlərindən, faciənin başvermə səbəblərindən danışib. Xocalının işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib.

Vurğulanıb ki, tariximizin qan yaddaşına əbədi həkk olan Xocalı faciəsini xalqımız heç zaman unutmayacaq. R.Hüseynov bu qəddar aktın günahkarlarına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində görülən işlərdən danışib. Bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində artıq bir sıra dövlətlər Xocalıda

törədilən qırğını soyqırımı kimi qəbul edib. Avropanın bir sıra ölkələrində bu kampaniya çərçivəsində keçirilən yürüş və mitinqlərdə həmin ölkələrin tanınmış simaları, şəxsiyyətləri iştirak edirlər. Həmin insanlar bu yürüş və mitinqlərdə iştirak etməklə Xocalı faciəsinin fəlsəfəsini, başvermə səbəblərini dərk edir, onun bütövlükdə bəşəriyyətə qarşı cinayət olduğunu anlaşırlar.

Rafael Hüseynov Xocalı soyqırımının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün daha təsirli filmlər çəkilməsinin vacibliyini qeyd edib.

Elmi sessiyada, həmçinin muzeyin komparativistika və bədii tərcümələr şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin “Xocalı: Yer üzünə qan çiləndi”, elmi inkişaf və tədris layihələri şöbəsinin müdiri, professor Kamil Allahyarovun “Xocalıya aparın yol”, muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyevin “Xocalı soyqırımı - bəşəriyyətə qarşı törədilən cinayət” mövzusunda məruzələri dinlənilib.

Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Xurşidbanu Natəvan adına Qarabağ filialı əməkdaşlarının dünya muzeylərinə müraciəti səsləndirilib.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”